

Əvvəl 1-ci sehifə

ideyalara silahlanan komandanın uğur qazanması ise qəçiləməz olur. Azərbaycan xalqı 2008-ci il 15 oktyabr tarixdə cənab İlham Əliyev ikinci dəfə prezident seçməsi ilə populist və irreal vəd lərə deyil, eməli işe, konkret nəticəyə səs vermişdir. Bu tarixi seçim xalqımızın təcəmülə asaslıdan demokratik inkişaf tərəfdən olduğunu, ölkənin tələyini yalnız konkret planlara malik, çevik, işlek və monolit komandaya etibar etdiyini bir daha nümayiş etdirmişdir.

Dövlət başçısı İlham Əliyev son 6 ilde ulu önder Heydar Əliyev tərəfindən müəyyənəldirilmiş iqtisadi strategiyə inamlı davam etdirərək Azərbaycanın dinamik inkişafında yeni mərhələnin esasını qoymuşdur. Bu alternativsiz siyasetin Azərbaycana getirdiyi böyük uğurlar respublika hüdudlarından kənarda da yüksək etmidə, reğbətlə qarşılanı. Bir çox qabaqcıl dövlətlərin on illiklər boyu keçidi inkişaf və tərəqqi mərhələlərin qısa müddədə adlayan, keçid dövrü üçün səciyyəvi olan problemlərin öhdəsindən inamlı gələn respublikamız elə etdiyi nailiyyətlər, ilk növbədə, Prezident İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə izah olunur.

Öten il eyni zamanda, ölkənin iqtisadi potensialının artımı, insanların hayatı səviyyəsinin yüksəldılması, kütləvi abadlıq-quruculuq işləri ilə farqləndi. Bu dövr Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi inkişafında dinamik artım meyillerinin davam etdiyi bir dövr olmuşdur.

Ölkə Prezidentinin Naxçıvanda həyatı keçirilen quruculuq işlərinə yüksək qiymət verməsi muxtar respublika ehəlinin qurub-yaratmaq əzminə daha da artırmışdır.

Apanlan məqsədyönlü siyasetin və həyatı keçirilen tədbirlərin nəticəsi olaraq cari ilde muxtar respublikanın iqtisadi və sosial sahalarında baş verən deyişiklikləri eks etdirən makroiqtisadi göstəriciləri yüksək tempələ davam etmiş, istehsal sahalarında mehsul istehsalının, xidmət sahalarında göstərilən xidmətlərin həcmi artmışdır. Ən əsası isə odur ki, alda olunmuş bütün makroiqtisadi göstəricilər üzrə uğurlar ehəlinin həyat səviyyəsinin yüksəldəməsinə istiqamətnəsindir.

Cari ilde muxtar respublikanın iqtisadi və sosial hayatı yüksək nailiyyətlərə

**Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV:**

Bu gün bütün Azərbaycanda sosial və iqtisadi inkişafın sürətlə getməsi artıq bütün dünya üçün aydın olan bir məsələdir. Azərbaycanın iqtisadi potensialının artması, enerji təhlükəsizliyi sahəsinə verdiyi töhfələr, bütövlükdə ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi – bunlar artıq reallıqdır. O cümlədən, Azərbaycanın bütün bölgələrində, xüsusilə Azərbaycanın əsas hissəsindən ayrı olan Naxçıvanda bu məsələlərin həlli xüsusi əhəmiyyət kəsb edir.

Dinamik inkişaf davam edir

alametdər olmuş, bütün iqtisadi fealiyyət sahələrinin inkişafına etibarlı zəmin yaranmışdır. Reqəbat qabiliyyətli məhsuslərin fealiyyətinin genişləndirilməsi, bütün sahələri ehət edən müasir infrastrukturun qurulması və yeni iş yerlərinin açılması ehəlinin maddi-rifah halının yüksələməsinə, sosial təminatının yaxşılaşdırılmasına və ümumiyyətde regionun iqtisadi potensialının güclənməsinə şərait yaratmışdır.

Iqtisadi inkişaf üçün əsas xarakterik göstərici ümumi daxili mehsul istehsalıdır. Ümumi daxili mehsul istehsalı 2009-cu il ərzində 2008-ci ilə nisbətən 20,7 faiz artaraq 973 milyon 649 min 300 manat təşkil edir. Adambəşəna düşən ümumi daxili mehsulun həcmi də keçən ilə müqayisədə 18,3 faiz artaraq 2434 manata çatmışdır.

Hər bir regionun iqtisadi potensialının qiymətləndirilməsində mühüm

göstərici olan sənaye inkişaf tempina görə ön sıraya keçmişdir. 2009-cu il ərzində muxtar respublikada 212 milyon 469 min 100 manatlıq sənaye mehsulu istehsal olunmuşdur ki, bu da öten ilin müvafiq dövrüne nisbətən 24,5 faiz çoxdur.

Sənayenin dövlət sektorunda 33 milyon 418 min manatlıq, qeyri-dövlət sektorunda 179 milyon 50 min manat mehsul istehsal edilmişdir.

2009-cu il ərzində istifadəyə verilmiş 88 istehsal və xidmət sahəsi üzrə 1102 yeni iş yeri açılmış, yaradılmışdır. Muxtar respublikada 1063 yeni iş yerinin açılması nəzərdə tutulur. Muxtar respublikada fealiyyəti bərpa edilmiş və ya yenidən qurulmuş istehsal məüssisələrindən cəmi 280 növdə, 728 çeşidde mehsul istehsal olunur, 87 növdə ərzaq, 148 növdə qeyri-ərzaq, cəmi 235 növdə mehsullara

Yolların təmiri diqqət mərkəzindədir

Dögəmə yurdumuz rəngbərəng naxışlar salan, onu gözəlliklərə bürünen tikinti-quruculuq işlərinin bir istiqamətini dəyişdirən təsərrüfatın yenileşməsi, yaxşılaşması təşkil edir. Yollar müasir qaydada yenidən qurulur, köpüklər, suaxidıcı qurğular əsaslı təmir olunur, atrafları abadlaşdırılır, yaşlılıq zolaqları salınır. Təbii ki, bu sahəde əsas iş yol tikintisi və təmiri idarələrinin üzərinə düşür. Yeni, yolların abadlaşdırılması, yenidən qurulub əsaslı təmir olunmasında yol inşaatçılarının zəhmət payı dənə çoxdur. Bunu Sədərək Rayon Yol Təmiri və İstismar idarəsinin təmsilçilərinə dəyişdir. Bəzək təmiri, son illər sərhəd bölgəsindən yolu təsərrüfatın yenidən qurulması istiqamətində mühüm işlər görürlər və bu sahəde reallaşan tədbirlər ilə bəzək təmiri ilə diqqəti çəkir. Görülən işlər ehət dairəsində, təsirinə görə də maraq doğurur. Qeyd edək ki, son illər ərzində on kilometrlər yolu asfalt-beton örtük salınıb, əsaslı və cari təmir işləri həyata keçirilib.

Yollar iqtisadiyyatın güclənməsinə müsbət təsir göstərən amillərindən biridir. Yol xalqın gözəlliye münasibətini eks etdirir, neqliyyatın əsasını ahəngdarlığını, yüksək samişiñin daşınmasının rəhatlığını təmir etdir. Bütün bular yol infrastrukturunun ne qəder böyük əhəmiyyət kəsb etdiyini göstərən mühüm cəhətlərdir.

Rayon yol təmiri və istismar idarəsinin kollektivi de üzərinə düşən işin öhdəsindən layiqince

gelir. Onlar keçən il Sədərək kəndinin mərkəzi yoluñ 181 kvadratmetr sahəsində asfalt-təmir işləri görmüş, Sədərək-Heydərabad qəsəbəsi yoluñ 175 kvadratmetr sahəsində asfalt-beton salmış, rayon arazisindəki yol kenarlarında 33,4 kilometr məsafədə hamarlama işləri aparmışlar. Rayon mərkəzi olan Heydərabad qəsəbəsindən Sədərək kəndində gəden dağşayı yolu 6 kilometr, Sədərək

kəndindən Qaraağac kəndində yerləşən "N" sayılı herbi hissəyə qədər uzanan yolu isə 4,8 kilometr məsafəsində çıxıl dəşənmiş, hamarlama və berkətme işləri həyata keçirilmişdir. Bütövlükdə öten il rayon yol təmiri və istismar idarəsi tərəfindən 21 min 480 manatlıq iş görülmüşdür.

Qış mövsümündə da horəkətin intensivliyini təmin etmək

olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.

Heyət keçirilmiş tədbirlər neticesində muxtar respublikada yeni açılan iş yerlərinin sayı artmaqdə davam edir. 2009-cu ildə muxtar respublika üzrə 4742 yeni iş yeri açılmışdır ki, bunun da 3458-daimi iş yerləridir. Bu dövr ərzində yeni açılmış iş yerlərinin 2009-u yeni yaradılmış müəssisə və təşkilatların, 437-si mövcud müəssisə və təşkilatların, 12-si müxtəlif sebəblərdən evvəl işləməyən, lakin son dövrlərdə fealiyyət bərpa olunmuş müəssisə və təşkilatların, 1284-ü isə digər tədbirlər üzrə açılmış iş yerlərinin payına düşür.

Bu müddət ərzində inzibati binalar, sahiyyə ocaqları, usaq bağçaları, aylıncə və istirahət yerləri, abidələr, təhsil ocaqları, yaşayış binaları tikilmiş və ya yenidən qurularaq istifadəyə verilmişdir. Muxtar respublikada irimiqyaslı tikinti və yenidənqurma işləri davam etdirilir.

2008-ci il sentyabrın 17-de təsdiq olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq mehsulları ilə etibarlı təminatın dair Dövlət Proqramı" kənd təsərrüfatı mehsulları istehsalının əsas istiqamətlərini müəyyənəldirmək əhalinin təhlükəsiz və keyfiyyətli ərzaqla təminatında, idkaldan asılılığı aradan qaldırılmışda və sahibkarlığın inkişaf etdirilməsinə böyük əhəmiyyət malikdir.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında taxilçilik xüsusi əhəmiyyət malikdir. 2009-cu ilin mehsulu üçün muxtar respublikada 226 hektar sahada tekrar əkin aparılmışdır ki, bu da öten ilin müvafiq dövrü ilə müqayisədə 108 hektar və yaxud 91,5 faiz çoxdur.

Sahibkarlığın inkişafına göstərilen maliyyə dəstəyi muxtar respublikada yeni istehsal və xidmət sahələrinin yaradılmasına, yeni iş yerlərinin açılmasına, məşğulluq seviyyəsinin yüksəldilməsinə imkan verir. Öten ildə muxtar respublikanın sosial-iqtisadi inkişafı sahəsində aparılmış məqsədyönlü tədbirlər iqtisadiyyatın bütün sahələrinin kompleks inkişafına zəmin yaratmaqla onun iqtisadi potensialının gücləndirilməsinə, əhali məşğullüğünün artırılmasına, onun rifah halının yüksəldilməsinə xidmət etmişdir.

A.ƏSƏDULLAYEV
Naxçıvan Muxtar Respublikası İqtisadi İnkişaf Nazirliyinin "Fiskal və qiymət siyaseti" sektorunun müdürü

Nümunəvi ticarət xidməti üçün şərait yaradılıb

Məpanlan quruculuq tədbirləri sırasında əhaliyə göstərilen ticarət xidmətinin seviyyəsinin yüksəltmə məqsədi inşa olunan obyektlər də var. Öten illərdə bu istiqamətdə xeyli iş görülmüşdür. Bəzək tədbirlərindən muxtar respublikanın en böyük bölgələrindən biri olan Şərurda da pay düşüb. Həzirdə rayon mərkəzində inşa olunan bazar bu tədbirlərin davamıdır.

Öz arxitektura əslılıbu ilə Şərur sahəsindən dəha da yaraşış gətirəcək, əhaliyə nümunəvi ticarət xidməti təşkil ediləcək bu obyekti "Gəmiçaya" Məhdud Məsuliyyəti Cəmiyyəti tərəfindən inşa olunur. Bazarda müxtəlif mehsulların satış üçün ayn-ayn bölmələr istifadəyə verilecək.

Rayon icra hakimiyyətindən aldığımız məlumatə görə, hazırda binada son tamamlama işləri həyata keçirilir.

N.ƏSGƏROVA

Azerbaycan pedagoji fikir ve edebiyatımızın tarixine pedagoq, şair, publisist, dramaturq kimi daxil olan Məmməd Səid Ordubadi tezək Azərbaycanda deyil, bütün dünyada tanınmış söz ustalarındandır. XX yüzilliyin sonlarında yaşayıb-yaratmış M.S. Ordubadi bu dövrün ziddiyetlərə dulu, mürəkkəb siyasi-ictimai və edəbi mühitində bir yaziçi, pedagoq kimi qızığın fealiyyət göstərmüşdür. O, 1872-ci ilin mart ayında Ordubad şəhərində Hacı Ağanın allosunda dünyaya göz açmışdır. Ordubadının atası Hacı Ağa "Faqır" toxəllüsü ilə tanınmış müəllim və şair olmuşdur. Çox yoxşul olmuş Hacı Ağa Fəqirin ailesi hemişə çətinliklərlə dolanmışdır. Sonralar Fəqirin gözəri tutulmuş və ömrünün son günlerini ağır ehtiyac içerisinde keçirmiştir. Atasının ölümündən sonra yeddi yaşı olan Məmməd bir müddət emisiniñ himayəsində yaşamışdır. Lakin omisinin da imkanı olmadıqdan azacıq sonra o, iş axtarmalı olmuşdur. Ordubadi özünün ilk əmək fealiyyəti haqqında belə yazmışdır: "Mon Karapət Babayevin fabrikina girdiyim vaxt on dörd yaşım var idi. Bir il ipak mövsümünü ayda manat yarım maaşa işledim. Mon bu mövsümün altı ayını çalışıb, altı ayını oxudum.



İlk təhsilini molla yanında, sonra isə Mirza Baxış adlı bir müəllimin məktəbində almış Ordubadi şair və edebiyat məraqlı olmuşdur. Onun bu istedadını görən Mirza Baxış ona daha artıq diqqət vermiş, hatta ondan təhsil haqqı da almamışdır. Daha sonra isə o, təhsilini davam etdirək məqsədi dövrünün qabaqcıl pedagoqlarından olan şair Məmməd Tağı Sıdiqinə aidiyi "Əxtər" adlı yeni tipli üsüllü-cədid məktəbə daxil olmuşdur. Dörd sinifli olan bu məktəbi biliirdikdən sonra daha təhsilini davam etdirmek imkanı olmamışdır. Bundan sonra Ordubadi biliyini şəxsi mütaħe yolu ilə artırmaqdə davam etmiş və eyni zamanda fabrik və zavodlarda ailəsinə dolandırmaq üçün yorulmadan çalışmışdır.

M.S. Ordubadi 1950-ci il may ayının 1-de Bakıda vəfat etmişdir. O, adəbi yaradılıcılıq və pedagoji fealiyyətə 14-15 yaşlarında başlamışdır. Müəllimləri Mirza Baxış və Sıdqi onun şeirə və yaradılıcılıq olan hevəsini daha da gücləndirmiştir. Ordubadi öz xatirələrində bu haqqda belə qeyd etmişdir: "Mən şeir demək və yazıçı olmağa heç de həvəsləndim. Atamın yazılış şeirlərin palçıq içerisinde atılmış: heç de yadimdən çıxmır. Bir çox zamanlarda anam da buna mane olurdu. Lakin məktəb və şeirləş-

Şəhər Xalq Teatrı yeni tamaşa hazırlayıb

1938-ci ilde Şəhər Xalq Teatrı yeni tamaşa hazırlayıb. 1981-ci ilde xalq teatr adını almışdır. Hazırda teatrın repertuarında Azərbaycan Respublikasının xalq artisti Yasəmən Ramazanovanın qurulmuş "Manim qayınanam" pyesi, Eynalibay Sultanovun "Şənam" musiqili komediyası, rejissor Nəsimi Əyyubogluun şəhərəşəhərdiyi Anton Pavloviç Çexovun "Ayi", Mirza Fətəli Axundovun "Müsəyid Jordan və Dərvish Məstəli şah", Süleyman Rüstəmin "Cimnaz xanım yuxudadır", Üzeyir Hacıbeyovun birlərdə pyesi esasında hazırlanmış "Quyruqlu ulduz" tamaşaları

mühüm yer tutur. Xalq teatr 2006-ci ilde Naxçıvan Muxtar Respublikası Ali Məclisinin faxri fərmanına layiq görülmüş, teatrın aktyorları Kimya Babayevaya Naxçıvan Muxtar Respublikasının aməkdar artisti, Elçin Arzumanlıya isə Azərbaycan Respublikasının aməkdar mədəniyyət işçisi fəxri adları verilmişdir. Şəhər və Naxçıvan şəhərlərində elə bir təntənəli tədrüb, bayram şənliyi olmur ki, xalq teatrı orada öz məhsutlarını göstərməsin.

Bəs, kollektiv 2010-cu ilə necə başlayıb? Rza Tohmaşib adına Şəhər Xalq Teatrının rejissoru Nəsimi Əyyuboglu suallımızı belə cavablandı:

-Keçən il tamaşalarla mənim sənənarim asasında qurulmuş "Evlenmek isteyirəm" ikişərdəli komedyani göstərmiş. Hazırda isə səhnələşdirildiyim Qeybullu Resulovun "Rəhme gel, mələyim" komedyasının son məşqələri gedir. Tamaşanı Novruz bayramı şənliklərində tamaşalarla təqdim etmək fikrindəyim. Başrollar teatrın aktyorları Pervane Əsgərovaya və Elçin Arzumanlıya həvalə olunub. Tamaşanın musiqi tərtibatçısı Həbib İmanov və tərtibatçı rəssamı Əli Memiyevdir. Yeni tamaşamızın da uğurları olacaq, sənətsevərlərin xoşuna gələcəyinə inanıq.

Cəfər ƏLİYEV

Tarixi şəxsiyyətlərimiz rubrikasından

Məmməd Səid Ordubadi irsi

me işi özüm də hiss etmediyim bir surətdə mən şeir yazmağa öyrətdi".

M.S. Ordubadının qeyd etdiyi-ne göre atasının və müəlliminin iştirak etdiyi şairlər məclisində iştirak etməsi, şairlərin şeirlərini dinləməsi onda şeire maraq oymaşdır. Gənc şair və pedagoq matbuat alməndə XX yüzilliyin əvvəllerindən etibarən tanınmışdır. Onun ilk yazısı "Şərq-i rus" qəzətinin 1903-cü ilin 13 iyun tarixli 31-ci sayında imzası ilə dərc olunmuşdur. Ordubadının "Qəflət", "Vətən və hərriyət" adlı şeirlər də bu qəzətdə dərc olunmuşdur.

M.S. Ordubadi "Şərq-i rus" qəzətindən sonra "İrsad", "Molla Nasreddin", "Taza həyat", "Tərəqqi", "İttifaq", "Səda", "Sədayəhəqq", "İqbəl", "Babayi-Əmir", "Tutti", "Qardaş" kimi qəzət və jurnalarda ardıcıl olaraq şeir, felyeton, həkayə, məqala ilə çıxış etmişdir.

Ordubadının ister adəbi yaradılıcılığında, isterə də pedagoji fealiyyətində realizm və demokratizm istiqamətinin inkişaf etməsində, dünyagörüşünün formallaşmasında "Molla Nasreddin" jurnalının böyük rolü olmuşdur. O, bu jurnalda 25 il əməkdaşlığı etmiş, "Politika ələmindən" adlı felyetonun jurnalın 2 iyun 1906-ci il tarixli 9-cu sayında çap edilmişdir. Müəllif öz xatirələrində belə qeyd etmişdir ki, "əsərlərim artdıqca, xüsusun "Molla Nasreddin" məcməüsündəki iştirakım sıxlığından düşmənlərim" də artırdı.

1905-ci il inqilabından sonra dini mövhüməti, ayrı-ayrı molla, seyid və başqa cahələtpərəstləri təqnid etdiyindən Ordubadi 1907-ci ilde Culfaya köçməye

macbur olmuşdur. Culfə mühiti onun həyatına bir sıra yeniliklər gatırılmışdır. O, burada adəbi və pedagoji fealiyyətini davam etdirmiştir. Ədib həmin illerde "İki cocuğun Avropaya səyahəti", "Bedəxət milyoncu, yaxud "Rzaxulu qan və firəqiməb" romanlarını çap etdirmiştir. Həmin eserlərində maarifçi ideyalar teblig olunmuşdur.

Onun 1911-ci ildə Bakıda milyoncu Murtuza Muxtarovun maddi köməkliyi və Haşim bəy Vəzirovun rəhbərliyi ilə "Səda" metbətindən nəşr olunmuş "Qanlı illər" adlı kitabında 1905-1906-ci illərdəki siyasi hadisələr öz ekşini tapmışdır. O, real faktları və sənədlər istinad edərək çar hökumətinin himayəsində erməni daşnakşütün partiyasının törendiyi milli qırqın faciasını qələm almışdır. Kitabda müəllif Azərbaycanın bütün bölgələri kimi, Naxçıvandakı hadisələrə də xüsusi diqqət yetirmiştir. Onları təhlili edərək erməni vəhşiliyini faktları əsasında sübut etmişdir.

Ədibin inqilabi fealiyyəti genişləndikcə hökumət dairelərinin Ordubadıya qarşı şübhələri də artmışdır. Nəhayət, 1914-cü ilin yanvarında adib hebs olunaraq Sarıtsına (indiki Volqograd) sürən edilmişdir. Qışın en şiddəti soyuqlannda uzaq yol getməsi, həbsxanadan-həbsxanaya apa-

Şəhər Xalq Teatrı en zəngin adəbi irsa malik olan sanatkarlarımızdandır. Hər bir sənətkən adəbi fealiyyətində olduğu kimi, onun da adəbi fealiyyətində yaddaşalan cəhətlər çox olmuşdur. Onlarla həkayə və roman, pyes və libretto, yuzlər felyeton, link və satirik şeir, səyis-hesabsız adəbi-təqnid, siyasi-publisist məqələ, çoxlu məktub və xatirələrdən ibarət olan M.S. Ordubadi yaradılıcılığı hələ lazıminca öyrənilməmişdir. Ədibin zəngin və mürəkkəb əsirinə qayğı və ehtiyatla yanaşaraq onun faydalı, qıymətli əsərlərini seçib üzə çıxarımaq, geniş oxucu kütüsləsinə çatdırmaq qarşısında duran vəzifələrindən.

Taleh XƏLİLƏV
Naxçıvan Dövlət Universitetinin omadəsi

niması Ordubadi üçün oldukça ağır keçmiş və sehətin pozmuşdur. Lakin buna mehəl qoymayan Ordubadi imkan tapan kimi vətanındakı dostları ilə olaraq yaradır, yazdığı yeni əsərləri çap etdirməyə müvəffeq olurdu.

Məmməd Səid Ordubadi 1917-ci il inqilabının neticəsində sürgündən azad olmuşdur. 1920-ci ildən dəhəsildər işləyən adib, şeir, felyeton, publisist məqələlər yazmış, tərcüməciliyələr məşğul olmuşdur. Bu

Xəbər
Əhalinin sosial müdafiəsi diqqət mərkəzindədir

Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirələr həyata keçirilir. Serhad bölgəsi Sedərək rayonunda da bu işlər uğurla yerinə yetirilir. DSMF rayon şöbəsinin müdürü Mustafa Mustafayevin bildirdiyinə görə, şöbə 2086 nəfər pensiyaçıya xidmet edir. Tekcə keçən il yaşa görə 53, əlli yaşa görə 11, alle başçısını itirməyə görə 5, dövlət qulluqçusunu 3, bütövlükdə 72 nəfərə yeni pensiya təyin edilmişdir. Pensiyalarlardan 1406 nəfər pensiyaçılarını bankomat vasitəsilə alır ki, bu da onların 57 faizi təşkil edir. 2009-cu ildə bütün mənbələr hesabına 474 min 366 manat məcburi dövlət sosial şıgora haqları yüksəlmiş, pensiya və müaviniətlər üçün 2 milyon 403 min 295 manat vəsatit xərclənmişdir.

Dövlət sosial şıgora sisteminde fərdi əsdiyinə həyata keçirilməsi ilə əlaqədar şöbə 4344 nəfər işləyən vətəndaş qeydiyyata almış, onlardan 3836-na dövlət sosial şıgora şəhadətnaməsi verilmişdir.

Sedərək Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə əlaqə saxlaşdır. Öyrəndik ki, 2009-cu ildə mərkəz tərəfindən ünvanlı sosial yardım təyin olunan 183 ailənin 741 nəfərini 200 min 190 manat, sosial müaviniət alan 355 nəfər isə 172 min 197 manat vəsatit ödənilmişdir. İl ərzində 141 nəfər müaviniət təyin edilmiş, 97 nəfər yeni doğulmuş usağı görə 4 min 145 manat birdöfəlik müaviniət verilmişdir. Büyük Vətən müharibəsi zamanı və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüldərədə əlib olmuş 3 nəfər sedərək "OKA" markalı minik avtomasını ilə təmin olunmuşdur. Mərkəzə bunu da qeyd etdi. Mərkəzədən əlavə, 2009-cu ildə 1010 adəd plastik kartlar vəsaitəsilə aparılı.

C.ƏLİYEV

Xəbərlər

Dilimiz milli kimliyimizdir

Sedərək Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində "Dilimiz milli kimliyimizdir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Konfrans giriş sözü ilə kitabxananın direktoru Bayram Selimli aşaraq dilimizin zenginliyindən, xalqımızın əməkşəhərli idarəti Heydər Əliyevin Azərbaycan dilinin saflaşdırılması və qorunması istiqamətindəki əvəzsiz xidmətlərindən danışmışdır.

Qeyd etməsidir ki, bu gün bu siyaset ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun "Azərbaycan dilinde latin qrafikası ilə kələvli nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il yanvar ayında imzaladığı sərəncam dövriyin bir sərəncam klassiklərinin, həmçinin xalqımızın dünya şöhrəti yazıçılarından

nin, elm və mədəniyyət xadimlərinin əsərlərinin latin qrafikali Azərbaycan elibasi ilə dövlət hesabına naşrların həyata keçirilməsi göstərilən qayğınnı eyanı təzahüründür. Bu qayğıdan kitabxanamıza da pay düşüb. Belə ki, kitabxanamızda cəmiyyətə əməkşəhərli idarəti Heydər Əliyevin Azərbaycan dilinin saflaşdırılması və qorunması istiqamətindəki əvəzsiz xidmətlərindən danışmışdır.

Cıxışlarda bir daha vurğulanmışdır ki, bu gün hor bir azərbaycanlı öz ana dilinə hörmət yanaşmalı, onun hər kolməsini eñiz tutmalıdır. Çünkü dilini sevmeyən, onun varlığını qorunmayı Vətənini, milletini de sevə bilmez.

Sonda konfrans iştirakçıları "Manim ana dilim" mövzusunda sərəncam dövriyin bir sərəncam klassiklərinin, həmçinin xalqımızın dünya şöhrəti yazıçılarından

Türkən HÜSEYNLİ

Azerbaycan Milli Elmler Akademiyasının Naxçıvan bölməsi 2002-ci il avqust ayının 7-de yaradılıb. Naxçıvan bölməsinin tərkibində fealiyyət göstəren altı elmi-tədqiqat institutundan biri de Batabat Astrofizika Rəsədxanasıdır. Batabat Astrofizika Rəsədxanası esasən Şamaxı Astrofizika Rəsədxanasının Şahbuz rayonu ərazisindəki Batabat bölməsinin ve keçmiş SSRİ Elmlər Akademiyası Baş Astronomiya Rəsədxanasının (Pulkova) Ordubad rayonu ərazisində yerləşmiş ve 1992-ci ildən fealiyyətini davam etdirmiş Ağdərə Astronomiya stansiyasının maddi-texniki bazası esasında təşkil olunub. Keçən dövr ərzində Batabat stansiyası on müasir səviyyədə yenidən qurulmuş, rəsədxana Naxçıvan şəhərində inzibati bina ilə tomin olunmuşdur. Həm Batabat stansiyası, həm de Naxçıvan şəhərində inzibati bina müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təchiz edilmişdir. Yaxın müddədə Ağdərə stansiyasının da yenidən qurulması nəzərdə tutulub. AMEA Naxçıvan bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat elmləri namizədi Qulu Həziyevlə səhbətimiz də görülən işlər barədə oldu:



-Qulu müəllim, istərdik ki, ovvelcə aparılan astronomik müşahidələr və elmi-tədqiqatlar haqqında məlumat verəsiniz...

-2009-cu ildə Batabat və Ağdərə stansiyalarının coğrafi koordinatları və təbiəi iqlim şəraitini yüksək səviyyəli astronomik müşahidələrin aparılmasına imkan verir. Vaxtilə Batabatda və Ağdərədə rəsədxana yaradılarkən bu amil nəzərə alınmışdır. Batabat Astrofizika Rəsədxanasında aparılan elmi-tədqiqat işlərinin istiqamətləri müəyyənləşdirilərlərən de bu amil mühüm rol oynamışdır.

Həzirdə rəsədxanada aparılan elmi-tədqiqat işləri tərtib olunmuş plana uyğun yerinə yətirilir. Əsasən Güneş sistemini idarə etmək üçün kiçik göy cismərinin kömətiylə asteroidlərin müş-

Yaradılan şərait yüksək səviyyəli astronomik müşahidələrin aparılmasına imkan verir

hidisi və öyrənilmesi sahəsində elmi-tədqiqat işləri heyata keçirilir. Müasir dövrdə bu şəhərin öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Komet və asteroidlərin öyrənilməsinin aktuallığı iki mühüm faktorla əlaqədardır. Bu faktorlardan birincisi "Komet təhlükəsizliyi" problemdir ki, bunun da mahiyyəti yer kəsərinin digər şəhər cisməni ilə, xüsusən komet və asteroidlərin toqquşma ehtimalının öyrənilməsi və bu toqquşmanın qarşısını alınması vəsiatçının təpiliməsindən ibarətdir. İkinci faktor isə bilavasitə Güneş sisteminin yaranması ilə bağlıdır. Ehtimal olunur ki, komet maddəsinin kimyə və fiziki xüsusiyyətləri Güneş sisteminin yaranmasının ilk mərhələlərində olduğu kimi qalmışdır. Rəsədxanada komet və asteroidlərin tədqiqi məhz bu aspektlərdən heyata keçirilir. Belə ki, rəsədxanada göy cismənin hərəket dinamikası ilə parallel olaraq ham da onların fiziki xüsusiyyətləri de öyrənilir.

-Bəs, öten ilde hansı işlər görürlə?

-Batabat Astrofizika Rəsədxanası öz fealiyyətinə faktiki olaraq 2003-cü ilin evvelindən başlamışdır. Keçən yeddi il arzində elmi-tədqiqat işləri və rəsədxananın qurulması paralel olaraq hayata keçirilmişdir. Hər iki sahədə nezərəçarpacaq nüvələtlər əldə olunmuşdur. Rəsədxana əməkdaşlarının aldığı elmi nticələr respublikamızda və Rusiya Federasiyası, Ukrayna, Avstraliya, Türkiyə və İran kimi xarici dövlətlərin nüfuzlu elmi nəşrlerində dərc olunmuşdur. Rəsədxanadan əməkdaşları bir çox xarici dövlətlərdə keçirilmiş beynəlxalq səviyyəli konfranslarda elmi maruzələrlə çıxış etmişlər.

Ümumiyyətlə, astronomik tədqiqatların xüsusiyyəti əldər ki, bu sahədə fealiyyət göstərən digər elmi-tədqiqat mərkəzləri ilə əlaqə yaratmadan aparılan elmi işlərin səmərəliliyinə zəmanət vermək olmaz. Əsasən MDB məkanındaki nüfuzlu elmi-tədqiqat institutları ilə Batabat Astrofizika Rəsədxanası arasında intensiv işgülər əlaqə yaradılmışdır. Konkret olaraq 2009-cu ildə



rəsədxanada əldə olunan uğurlara gəldikdə isə onu demək olar ki, elmi-tədqiqat işlərinin neticələrini əhatə edən 22 elmi məqalə və tezis dərc edilmişdir. Rəsədxana əməkdaşları respublikamızda və xaricdə keçirilmiş üç beynəlxalq konfransın təşkili və keçirilməsində iştirak etmiş, həmin konfranslarda məralı maruzələrlə çıxış etmişlər. 2009-cu ilin noyabr ayında 10-da İran İslam Respublikasının bir neçə apənci universiteti və Batabat Astrofizika Rəsədxanasının iştirakı ilə Culfa keçid məntəqəsində "Elm serəhd tanımır" adlı tədbir keçirilmiş və astronomik müşahidələr aparılmışdır.

-Rəsədxanadan qurulmasında, eləcə də aparılan elmi-tədqiqat sahəsində galəcəkdə hansı işlər nəzərdə tutulub?

-Bu gün Azərbaycanda, xüsusən de doğma Naxçıvanımızda geniş vüset almış quruculuq hərəkatından, elmə və elm adəmənin göstərənlərin yüksək dəqiqət və qayğıdan Batabat Astrofizika

Rəsədxanası da öz payını alır. Fealiyyətə başladığı vaxtdan bugüne qədər rəsədxanaların yenidən qurulması, müasir cihaz və avadanlıqlarla təchiz olunması, əməkdaşlar üçün müasir tələblərə cavab verən iş şəraitinin yaradılması prosesi müəmmədi olaraq davam etdirilmişdir. Az bir müddət ərzində Batabat stansiyası təmamlı yenidən qurulmuş, əməkdaşların işləməsi üçün zəruri şərait yaradılmışdır. Batabat stansiyasında mövcud olmuş teleskop modernləşdirilərək əməkdaşların istifadəsinə verilmişdir. Stansiya yüksək sürəti ilə internet şəbəkəsi ilə təchiz edilmiş, əməkdaşların hər biri fərdi kompyuterle təmin olunmuşdur.

Artıq rəsədxanada aparılan elmi-tədqiqat işlərinin əhatə dairəsinin genişləndirilməsi zərurətə çevrilmişdir. 2010-cu ilin ikinci yarısından etibarən rəsədxanada "Güneş-Yer əlaqələri" çərçivəsində tədqiqat işlərinə başlanılmış planlaşdırılmışdır. Bunun üçün Batabat stansiyasında Güneş fealiyyətinin Yer atmosferinə bilavasitə təsirini qeyd etmək və qurğuların quraşdırılması nəzərdə tutulmuşdur.

-Müşahibe üçün sağ olun. Türkən HÜSEYNLİ

"Ekologiya ili"ndə ekoloji vəziyyət daha da yaxşılaşacaqdır

Məlum olduğu kimi, 2010-cu il Azərbaycanda "Ekologiya ili" elan edilmişdir. Dövlətimizin ekoloji siyaseti müxtar respublikamızda da uğurla heyata keçirilir. Müxtar respublikamızda hər il iməciklər yolu ilə 100 hektarlarla sahəde yaşıllaşdırma aparılır. Bir vaxtlar elçatmaz görünən yerlərdə belə tinglər ekilir və bu ağacların damcı əsulü ilə suvarılması təmin olunur. Torpaqların münbitliyinin qorunması sahəsində heyata keçirilən tədbirlər olduqca təqdirəlayıqdır. Naxçıvan Muxtar Respublikası Ali Meclisi Sədrinin 27 may 2004-cü il tarixli Serancamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında yay-qış otlaklınnın, biçəneklerin səmərəlili istifadə olunması və sahralaşmanın qarşısının alınmasına dair Dövlət Proqramı" bu sahədə mühüm rol oynayır. Bu Dövlət Proqramının yüksək səviyyədə icra edilməsinin nəticəsidir ki, bər vaxtlar şoranalı, yararsız hala düşməş 100 hektarlarla torpaq sahələri indi əvezsiz sərvət mənbəyinə çevrilir.

Naxçıvan Muxtar Respublikası Ali Meclisi Sədrinin 23 sentyabr 2005-ci il tarixli Serancamı ilə "Arazboyu" Dövlət Təbət Yasaqlığının yaradılmış, eləcə 2009-cu il 22 iyun tarixli Fermanı ilə Şərur, Kengərli, Şahbuz və Babak rayonlarının ərazisində 68 min 911 hektar sahəde "Arpaçay" Dövlət Təbət Yasaqlığının təşkil olunması ekoloji tarazlığın qorunması sahəsində müstəsna əhəmiyyət kəsb edir. Dıqqatlı çəkən məqamlardan biri de budur ki, muxtar respublikamızda ekoloji tarazlığın barəsində yönəldilmiş bütün tədbirlər, o cümlədən yaşıllaşdırma işləri xüsusi canyanıraqlıqla heyata keçirilir. Təkər bir fakt qeyd edək ki, öten il muxtar respublikamızda 497 hektar

sahada meşəsalma və meşəberpa işləri heyata keçirilmiş, 549 minden çox ağac və bazak kolları ekilmişdir. Şübəsiz ki, "Ekologiya ili"ndə bu tədbirlər daha geniş vüset alacaqdır.

Muxtar respublikamızın genc bögüsü olan Kengərli rayonunda da yaşıllaşdırma işləri müvafiq plan əsasında, sistemli şəkildə heyata keçirilir. Rayonda yaşlılıq əraziləri ilən-ileşenləşdirilir. Naxçıvan-Sədərək magistral avtomobil yoluñun bölge əraziləndən keçən hissəsinin sağ və sol tərəflərində salınan yaşlılıq xüsusi göz oxşayır. Rayonda yeni meyve bağlarının salınması isə hem ekoloji, hem de iqtisadi baxımdan böyük əhəmiyyət daşıyır. Bu manada 26 hektarlıq badam, 15 hektar-

Yeni yaşlılıq sahələrinin salınacağı ərazilər artıq müvəfəq tərtibləşdirilib və bir sırə hazırlıq işləri görürlər.

S.ƏSGƏRLİ

Rabitə sahəsi diqqət mərkəzindədir

Bunu yurdumuzda heyata keçirilən tədbirlər də sübut edir

Ilbəl artan temple inkişaf edən müxtar respublikamızda infor-masiya cəmiyyətinə keçid və elektron hökumətin formalşaması, sozial-iqtisadi tərəqqinin sürətləndiriləməsi zəruri məsələlərdən birinə çevrilmişdir.

Bu baxımdan inkişaf etmiş infor-masiya və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində mühüm tədbirlərdən biri sayılan optik kabel magistrallarının tikintisi işi böyük tutumlu və keyfiyyətli rabitə əlaqəsinin heyata keçirilməsinə geniş imkanlar yaratmış və hazırlanıbu iş tədbirlərənə dərəcədən təsir etdirir. Belə ki, binanın üçüncü mərtəbəsində müxtar respublikada mobil rabitə xidmətlərənən Naxçıvan-Türkiyə-Gürcüstan-Bakı istiqamətində optik kabel üzərindən rabitə kanalları yaradılmış, Naxçıvan-Iran-Bakı istiqamətində eləvə yeni sistem qurularaq əsasən dairəvi şəbəkə təşkil edilmişdir. Muxtar respublikaya daxil olan və çıxan rabitə trafikinin analizi üçün server qurulmuş, "Naxtel" simsimi rabitə şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə 4 yeni baza stansiyası istifadəyə verilmişdir.

Öten günlərdə Naxçıvan Muxtar Respublikası Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin Texniki binasının istifadəyə verilmesi dərəcədən təsir etdirilir. Bu bina

müsərə rabitə texnologiyalarının en son nümunələri ilə təchiz edilmişdir. Binada qazanxana, anbarlar, rabitə avadanlıqlarının istehsalı sahəleri, elektrik qovşağı, metbəx və yemxanalar yerləşir. Bundan başqa, bura da avtomat telefon stansiyasının, transmissiya qovşağı, kross, elektron avadanlıqlarının təmiri sexi, məlumat hesablaşdırma mərkəzi, 109 məlumat-sorgu, 107 sifarişli komutator xidmətləri, akumulator və şəbəkə otaqları fealiyyət göstərir.

Muxtar respublikada fealiyyət göstərən mobil rabitə operatoran üçün de bu binada olverişli şərait yaradılmışdır. Belə ki, binanın üçüncü mərtəbəsində müxtar respublikada mobil rabitə xidmətlərənən Naxtel, Azercell, Bakcell və Azəron üçün olverişli iş şəraitı yaradılmışdır. Statistik məlumatlara görə müxtar respublikada aktiv istifadədə olan mobil telefonların sayı 245 min 840 adəddir. Əhalinin her 100 nəfərinə düşən mobil telefonların sayı 61-dən çoxdur.

Öten ilde mobil rabitə sahəsinə dərəcədən təsir etdirilən 26 milyon 670 min manat serf edilmişdir. Bu xidmətlərə serf edilən vəsait bir çox inkişaf etmiş əlkələrin göstəricilərindən qat-qat yuxarıdır. Bu nticələr müxtar respublikada mobil rabitə sahəsinin inkişafını göstərməklə yanaşı, əhalinin sosial rifah halının yüksəlkəsinin da göstəricisidir.

Səbuh HÜSEYNOV

Xalqımızın mədəni irlərinin qorunması, gənc nəslin moderni-estetik təfəkkürünün, müsiqi tehnilisinin inkişafı muxtar respublikamızda diqqət markezində saxlanılan məsələdir. Azərbaycanda müsiqinin inkişafı, ümumilikdə inceşənət sahəsində xüsusi istedadda konkret dövlət programlarında da öz eksesini tapır. Naxçıvan Muxtar Respublikası Ali Meclisi Sedrinin 30 may 2006-ci il tarixdə imzaladığı sərvəncamlı təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasında xüsusi istedad malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Programı (2006-2010-cu illər)" gənc istedadlarının üzə çıxarılması, dövlətin onları feal dəstəyinin təmin olunması, onların istedad və bacarıqlarının düzgün formalasdırılması bu istiqamətdə gənclərə omali kəməkliklərin göstərilməsini şərait yaratmışdır. Onu da xüsusi ilə qeyd etmək lazımdır ki, muxtar respublikamızda uşaq müsiqi, şahmat, idman məktəbləri üçün yeni binaların tikilməsi və ya əsaslı təmir olunması bu sahədə həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsidir.



Həyata keçirilən bu tədbirlər yeniyetmə və gənclərimizin uğur qazanmasına da şərait yaradır. Haqqında söhbət açmaq istədiyimiz gənc pianoçu Ülvi Əhmədov da yaradılan şərait hesabına uğur qazanan gənclərimizdəndir. 17 yaşlı Ülvi uşaqdan müsiqi senətine böyük həvəs göstərib. 2002-ci ilde Ə.Cavid adına Uşaq Müsiqi və Bedii Sənətkarlıq Məktəbinin fortepiano ixtisası üzrə 1-ci sinifə qəbul olunan, öz istədəti, bacarığı ilə, fərqliyən bu oğlan təzliyətli muxtar respublikada tanınmağa başlayır. Keçirilən müsbəqələrdə gözeçərən nəticələr elə edir. 2008-ci il may ayının 16-da Bakı şəhərində Heydar Əliyevin anadan olmasının 85-ci ildönümüna həsr olunmuş 1-ci respublika müsbəqəsində diplomant adına layiq görülmüşdür. Ülvi en böyük uğurlarından birini isə 2009-cu il aprel ayının 28-de Bakı şəhərində keçirilən "Gənc pianoçuların respublika müsbəqəsi"ndə qazanıb, 1 dərəcəli diploma layiq görüüb. Həmin ilin may ayının 17-de M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında keçirilən laureatların yekun konserində ifa etdiyi T.Quliyevin "Qayığı" əsəri alçıqlarla qarşılanmışdır.

Ülvi nail olduğu müvəffaqiyətlərin səbəbini belə açıqladı:

Gənc istedadıllarımız Gənc pianoçunun uğurları

Bu uğurlar gənclərə qayğınnı ifadəsidir

-Oz üzərində çox çalışmaqla yanaşı, muxtar respublikada yeniyetmə və gənclər üçün yaranan şəraitdə uğurlar qazanmağa ruhlandır. Bu gün doğma düşməndə orta məktəblərə yanaşı, müsiqi məktəblərinin təkinisi de diqqət mərkəzində saxlanılır. Müsəvir əslubda tikilən bu

sin, xalqımızın müsiqisini təbliğ etsin və onu dünyaya tanıtdırsın.

Ülvi öz solo çıxışları ilə də dinləyicilərini sevindir. Onun ilk solo konseri müsiqi məktəbinin hələ 3-cü sinifində oxuyan zaman Naxçıvan Dövlət Universitetinin Konservatoriya zalında olub. Bundan sonra Naxçıvan



müsiqi məktəblərində yeniyetmə və gənclərin istedadlarının üzə çıxanması üçün har cür imkanlar var. Elə müsiqi təhsili alındığın Ə.Cavid adına Uşaq Müsiqi və Bedii Sənətkarlıq Məktəbində təhsil alan gənclər inceşənətin müxtəlif növ və janrlarının dərinləndirilməsəməyə hərəfələr şərait yaradılıb. Qəbul olundugum il məktəbimiz üçün yeni bina tikildi. Burada nəzəriyyə, nağara, fortepiano, qarmon, kamança, skripka, tar, müğəm, rəssamlıq sinifləri yaradıldı.

Ülvi onu da bildirdi ki, müsbəqələrdə qazandığı uğurlar onu arxayınlardır. Ona görə də bundan sonra iştirak edəcəyi müsbəqələrə ciddi hazırlanıq ki, qazandığı uğurlar daha çox olsun, kamil bir pianoçu kimi yetiş-

şəhərindəki Gençlik Mərkəzində öz ifası ilə tamaşaçıları heyran etmişdir. Onun repertuarında dünya klassikləri Baxin, Motsartin, Beethovenin, Şubertin, Şopenin, Bramsin, Çaykovskinin, Azərbaycan bəstəkarlarından T.Quliyevin, F.Əmirovun, Q.Qarayevin və başqa məşhur bəstəkarların əsərləri asas yer tutur.

Muxtar respublikamızda Ülvi kimi uğur qazanın gənclər çoxdur. Bu da təsəddüfi deyil. Sevinc hissi ilə qeyd etmək lazımdır ki, regionumuzda müsiqi senətinin inkişafı, peşəkar müsiqicilərin yetişdirilməsi, onların böyük sahnelərdə çıxmazı istiqamətində atılan addımların bəhərələri bundan sonra da olacaq.

Sara ƏZİMOVA

(Naxçıvan), Turan Əhmədov, El-nur Mustafayev (Şerur), Tayfun Rehimli, Nuriyal Əsgəri (Sədərək) xüsusiye fərqlənərək birinci yerin sahibi olmuşlar.

Yarın qalibləri Bakı şəhərində keçiriləcək yeniyetmələr arasında Azərbaycan birinciliyi-ne vəsiqə qazanmışlar.

Tennis üzrə yoldaşlıq görüşü keçirilmişdir

Tennis üzrə yoldaşlıq görüşü keçirilmişdir. Olimpiya sistemi üzrə keçirilən görüşdə Kəngərli ten-

nisiçiləri şəhərə rəqibləri üzərində qələbə qazanmışlar.

Sadiq HƏSƏNOV

Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilir

Xocalı soyqırımı ilə əlaqədar ölkəmizdə, eləcə də muxtar respublikamızda müxtəlif tədbirlər keçirilir, soyqırımı qurbanlarının əziz xatirosi anılır. Culfa rayon ümumtehsil məktəblərinin şagirdləri arasında keçirilən şeir müsbəqəsi də bu tədbirlərin davamı idi.

Müsəbiqədən evvel rayon təhsil şöbəsinin eməkdaşı Raməzan Abuzerov çıxış edərək Xocalı faciasının dəhşətlərindən, erməni daşnaklarının zaman-zaman Azərbaycana qarşı yürüt-

düküri işgalçılıq siyasetindən danışmışdır.

Sonra yanşın start verilmişdir. 27 məktəbinin iştirak etdiyi yanşın nüscələrinin əsasın Culfa şəhər 1 nömrəli orta məktəbin XI sinif şagirdi Gülnur Hüseynova birinci, rayon uşaq-gənclər yaradıcılıq mərkəzinin dərnək üzvü Asım Quliyev ikinci, Saltaq kend orta məktəbinin XI sinif şagirdi Gültəkin Qurbonova üçüncü olmuşlar.

Qaliblər təşkilatçılar torafində diplomlar verilmişdir.

Nuray ƏSGƏROVA

Sərur Rayon Tarix-Diyar-

Şünaslıq Muzeyində Ermenistan silahlı qüvvələrinin Xocalı qəddarlıqla törətdikləri qanlı soyqırının 18-ci ildönmü ilə əlaqədar "Xocalı soyqırımı-XX əsrin faciası" mövzusunda sərgi açılmışdır.

Sərgidə Azərbaycanın, xarici ölkələrin alim və yazıçılarının Xocalı faciası və Dağlıq Qarabağ mövzusundan müxtəlif vaxtlarda yazdıqları kitablar, qəzet və jurnal məqalələri, fotoşəkillər, facia

qurbanlarına həsr olunmuş toxunma el işləri nümayiş etdirilir. Eksponatların arasında tanınmış Amerika alimi Samuel A.Ultzin "Ermenistanın-terrörçü "christian" ölkənin gizlilikləri", xalq yazarı Anar "Şəhidlər dağı", tarixçi alim Ataxan Paşayevin "Açılmış sehifələrin izi" ilə, yazıçı-publisist Elşad Qocanın "Cəllad etirafı", Rafiq Saməndarın "Şəhidlər" və başqa kitabları diq-qəti daha çox cəlb edir.

Cəfər ƏLİYEV

Elanlar

Culfa Rayon Mərkəzi Xəstəxanası 2010-cu il üçün kotirovka elan edir

1. Dərman preparatlarının satın alınması
2. Ərzaq məhsullarının satın alınması.

Kotirovka 19 fevral 2010-cu il tarixdən qəbul edilir. Sərgüdə aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, texniki iqtisadi maliyyə imkanlarına malik olmas göstərilişlərinə üstünlük veriləcəkdir. Kotirovka zərifi 22 fevral 2010-cu il tarixdə saat 11:00-da Culfa Rayon Mərkəzi Xəstəxanasında açılacaqdır.

Iddiələndirici şəxs: Rzayeva Melahət

Telefon: 46-04-51

Ünvan: Culfa Rayon Mərkəzi Xəstəxanası

Naxçıvan "Taxıl və çörək məhsulları" ATSC söhmdarlarının nəzərində

27 mart 2010-cu il tarixdə saat 11:00-da cəmiyyətin inzibati binasında söhmdarların növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdə duran məsələlər:

1. Reqlamentin təsdiqi.

Idarə heyəti

Hava həqiqində

Sinoptiklərin məlumatına görə, muxtar respublikamızın ərazisində hava əsasın yağmursuz keçəcək, bazi yerlərdə duman olacaq, gələcəkliliq Səhidiyə 6-10 metr sürətlə Qərb küləyi əsəcək.

Naxçıvan şəhəri	Babak rayonu	Culfa rayonu	Şahbuz rayonu
Gecə 1...3	Gecə 1...3	Gecə 0...5	Gecə 2...3
Gündüz 2...6	Gündüz 2...6	Gündüz 2...7	Gündüz 1...6
Kəngərli rayonu	Şəhər rayonu	Ordubadı rayonu	Sədərək rayonu
Gecə 1...4	Gecə 1...4	Gecə 0...5	Gecə 1...4
Gündüz 2...7	Gündüz 2...7	Gündüz 2...6	Gündüz 1...6

İtmisdır

Naxçıvan şəhəri, A.Şadlınski küçəsi, bina 1/11-də yaşayan Hüseynov Fəsahət Əli oğlunun adına verilmiş 5765 inventar nömrəli texniki pasport ittidən etibarsız sayılır.

Allah rəhmət ələsin

Naxçıvan MR Doğum Mərkəzinin reanipləşməsənətinə kollektiv iş yoldaşları Hafizə və Dilara Rzayevalarə, eziyələr ZƏHƏR XANIMIN

vəfatından kədərliyindən bildirir və derin hüznlə başsağlığı verir.

Y.Budaqov adına Naxçıvan MR Peşix Xəstəliklər Dispanserin kollektivi dispanserin baş həkimi Rəşadət

Nabatova, qayınatasi YUSİFİN

vəfatından kədərliyindən bildirir və derin hüznlə başsağlığı verir.

Naxçıvan Müsiqi Kollecinin kollektivi iş yoldaşları Lamiya Nəcəfovaya, emisi YUSİFİN

vəfatından kədərliyindən bildirir və derin hüznlə başsağlığı verir.

Boksçularımız Azərbaycan birinciliyinə vəsiqə qazanıb

İlham Əliyev adına Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Boks Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında boks üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilmişdir. Birinciliyin 13 çəki dərəcəsində 60-a yaxın idmançı qüvvəsini sınamışdır. Bu yanında Rauf Məmmədov, Şahmərdan Həsənov (Kəngərli), Nihad Orucov, Vahid Məmmədov, Əli Saferov, Cəfər Qəmərov, Cabbar Qasımov, Seyal Alisoy, İlqar Ismaylovdur.

Kəngərli rayon Qıraq qəsəbə orta məktəbində Xocalı faciasının ildönümü ilə əlaqədar olaraq Kəngərli və Şərur rayonları məktəbləri arasında

Ünvan: AZ-7000,

Naxçıvan ş. Təbriz küçəsi, 1.

Telefonlar: Məsul kətbə: 45-62-47

Səhəbər: 45-81-44, 45-51-18

Müxbir: 45-75-21

Faks: 44-52-52

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılınır

Nömrəyə məsul: Şəbnəm Həsənolliyeva

Qız redaksiyanı kompyuter mərkəzində yığılıb, xəbəfənək və "Ocen" NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3700. Sifariş № 164



ŞƏHƏR QAPISI

Baş redaktor:
RƏBİL KÖTANOV